

“Türk dünyası şairləri antologiyası”


Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda təqdimat mərasimi keçirildi



Savaş Ünal



Yəhya Azəroğlu



Kamil Makumadze



Əsəd Əzbi



Eldar İsmayıl

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz son dövrlərdə türkdilli ölkələrinin şairlərinin bir araya gəlməsini, birgə fəaliyyət göstərməsini yüksək dəyərləndirdi. Və qeyd etdi ki, bu gün bizim keçirdiyimiz bu tədbirdə türkdilli ölkələrdən 52 nəfər şair iştirak edir. Biz onların hər birini bağrımıza basıb, xoş gəldin deyərək salamlayırıq. Təqdimatını keçirdiyimiz “Türk Dünyası şairləri Antologiyası”, Avrasiya şairləri Antologiyası və “Qarabağ”dan Kerkükdən Çanakkalaya” kitablarının çap olunub ərsəyə gətirilməsini çox böyük bir tarixi hadisə olduğunu diqqətə çatdırdı. Türk dünyası şairlərinin şeirlərini toplayıb belə bir kitabların ərsəyə gətirilməsində əməyi və zəhməti olanların hər birinə öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qoca türk dünyası şairlərinin bir araya gəlməsini onların gələcək inkişafı və fəaliyyəti baxımından böyük uğurlar göstərəcəyini vurğuladı. Müxtəlif ölkələrdə yaşayıb-yaradan türkdilli şairlərin şeirlərinin “Türk dünyası şairləri antologiyası” kitabında çap olunması onların bir araya

gəlməsi baxımından da çox təqdirəlayiq bir tarixi hadisədir. Gələcəkdə bu istiqamətdə daha böyük uğurlar qazanılacağına ümidvar olduğunu bildirdi. Xalq şairi Fikrət Qoca Yəhya Azəroğlu və onun həyat yoldaşı Qönçə Aydəmiri Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi münasibətilə təbrik etdi. Onların hər birinə yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim etdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğu kəlamını diqqətə çatdıran Savaş bəy Unal Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə 11 aprel tarixində keçiriləcək prezident seçkilərində ona böyük uğurlar arzuladı. Azərbaycan bayrağının Qarabağa sancılacağı günün uzaqda olmadığına əminlik ifadə etdi.

Şairlərdən Vahid Qarslı, Təvəkkül Cəmilli, Aşıq Ziya, “Qarabağ bizim idi, yenə bizim olacaq”, Zəməddin Ziyadoğlu, “Həncərisən, ağrın alım, həncəri” şeirini səsləndirdi və iştirakçıların diqqətini səhnənin divarından asılan “Dədə Qorqudun və Qoç Koroğlunun portretlərinə cəlb edərək vurğuladı ki, görün Dədə Qorqud bizi müdrikliyə, Koroğlu isə döyüşə

səsləyir. Türkün səbri qurtaranda qılınca əl atır. Vələn Mirzə, Türkiyədən Hülya Adanalı, şairə Salma “Özgədən özgəyə qardaş olmaz” mısraları ilə başlayan şeirini oxudu.

Qazaxıstan Rəssamlar Akademiyasının üzvü, şair Kamil Ənvər oğlu Makumadze Qazaxıstanda yaşayıb-yaratsa da, onun uşaqlıq illəri Gürcüstanın Axalkalaki vilayətindən başlayır, ailəsi ilə birlikdə köçkün olan Məxseti türklərindəndir. Qarabağ döyüşündə Milli Qəhrəman Topçu İskəndərin yaxın qohumlarından. Türkdilli ölkələrin şairləri ilə birlikdə Azərbaycana gəlib. Tədbirdə iştirak edən Kamil bəy Azərbaycan haqqında yazdığı şeirlərini oxudu. İrak dövlətinin Türkmən vilayətindən olan Esat Erbil ixtisasca alim olsa da, gözəl şeirlərin müəllifidir, 2005-2008-ci ildə öz ölkəsində ona etimad göstərərək millət vəkili seçiblər. Tədbirə 14 kitabın müəllifi Esat Erbilin oxuduğu şeirlər iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tanınmış şair, yazıçı və publisist Eldar İsmayıl tədbirdə öz şeirlərini oxudu. Türk dünyası şairlərinin bir araya gəlməsinin uğurlarından söhbət açdı. Eldar İsmayıl 45 kitabın müəllifidir.

Əslən Ermənistanın Göyçə mahalından olan şairin “Ulu Göyçə”, adlı ilk kitabı 1990-cı ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Ağrı dağı qədər ağrılarım var”, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Şəhid yurdun şəhid övladları” və başqa publisist kitabların müəllifidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 12 mart 2007-ci il tarixli qərarı ilə “Türk ədəbiyyatına xidmət” beynəlxalq mükafatına layiq görülüb.

Tədbirdə saz havasının altında mahnı səsləndirildi, vətənə məhəbbət ruhunda şeirlər oxundu. Türk dünyasını təmsil edən şairlər erməni vəhşiliklərini öz gözləri ilə görmək üçün Quba şəhərinə yola düşdülər. 90 il bundan əvvəl on minlərlə türkü qətlə yetirən daşnak ermənilərinə törətdikləri vəhşiliklərin canlı şahidi oldular. Bu qənsiz törədilən tarixi hadisə onları dərinlən kədərləndirdi. Öz çirkin əməllərindən əl çəkməyən ermənilərə qarşı bədənindən türk qanı axan hər kəs bir mübariz olmalı və birgə mübarizə aparmalıdır.

Məhəmməd VƏLİYEV,
Bəybalə BƏYBALAYEV,
“Respublika”.



Türkdilli ölkə yazıçılarının Quba səfəri